

SPORTSMAN


№ 132 / 2022 / 10 manat

www.sportsman.az

Jurnal 2004-cü ildən nəşr olunur

“ZƏFƏR 2021” BEYNƏLXALQ İDMAN MÜKAFATI





OCAQ SPORT KLUBU



ÖVLADLARINIZIN SAĞLAM, AKTİV VƏ EYİNİ ZAMANDA GÜCLÜ OLMASINI İSTƏYİRSİNİZ!? O ZAMAN ONLARI GİMNASTİKA MƏŞQLƏRİNƏ YAZDIRIN. GİMNASTİKA MƏŞQLƏRİ ÜÇÜN RAHATLIQLA ETİBAR EDƏCƏYİNİZ MƏKAN İSƏ "OCAQ SPORT" KLUBUDUR.

ƏLAQƏ NÖMRƏSİ: +99455 506 83 44 / +99450 642 92 82

ÜNVAN: ABBAS SƏHHƏT KÜÇƏSİ 2, HEYDƏR ƏLİYEV ADINA İDMAN ARENASI

WWW.OCAQSPORT.AZ

 OCAQKLUB

 OCAQSPORTKLUBU


SPORT KLUBU

**DÜNYA MEBELİ BİR ÜNVANDA,
BİR MƏKANDA!**

BİZİM EV
MEBEL ŞƏHƏRİ

www.bems.az



**BAKI-SUMQAYIT ŞOSSESİ
7-Cİ KM / RİYAD TİCARƏT MƏRKƏZİ**

**012 408-71-08;
050 358-35-75**

VOLKS SPORT[®]



İdman avadanlıqları və geyimləri

Ünvan: Bakı şəhəri,
Təbriz 79,

Tel: +99412 555 26 27

Mob: +99450 200 26 27

e-mail: info@volkssport.az

 volkssport.az  volkssport.az


www.volkssport.az



Vip Rəhbər Dəstləri
Menecer Dəstləri
İşçi Dəstləri


Toplantı Masaları
Qəbul Masaları
Divanlar
Kürsülər və Oturacaqlar




 Nərimanov rayonu,
Aşıq Molla Cümə 46b

 (+994) 12 525 41 52

 (+994) 55 208 97 82

 www.offissa.com

 salon@offissa.com

BU SAYIMIZDA



“Zəfər 2021”
Beynəlxalq İdman
Mükafatının təqdimetmə
mərasimi

**PEKİN NÖVBƏTİ
DƏFƏ OLİMPIYA
OYUNLARINA
EV SAHİBLİYİ EDİR**



səh.6

səh.24



**“Böyük Dəbilqə”dən
2 gümüş**

**Şəhriyar Məmmədyarov:
SANKİ MAQNUS KARLSEN
İLƏ DEYİL, KOMPÜTERLƏ
OYNAYIRDIM**



səh.28

səh.30



**Murad Musayev:
“FUTBOLÇU ONA
GÖRƏ OLMADIM Kİ...”**

İLHAM UMAYEV - 60
18 yaşında beynəlxalq
idman ustası adına layiq
görülən həmyerlimiz



səh.33

səh.42



**Favoritim
Kanté idi,
o da yekunda
5-ci oldu**

Mahir Emreli
Xorvatiyada legioner
həyatı yaşayan
ilk azərbaycanlı
futbolçu olub



səh.44

səh.46

SPORTSMAN

Baş redaktor:

Rəşad Qəmərsəhoğlu

Ünvan: Bakı, Fətəli Xan Xoyski 10,
Tofiq Bəhramov adına
Respublika Stadionu
Telefon: 012 511 15 32

e-mail: sportsmagazine@mail.ru
www.sportsman.az

Jurnal Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyində qeydiyyatdan
keçmişdir. №1164

Müəlliflərlə redaksiyanın mövqeyi
uyğun gəlməyə bilər.
Reklamlarda gedən mətnlərə görə
jurnal məsuliyyət daşımır.

Jurnal Azərbaycanda “Raf” Poliqraf
mətbəəsində çap edilib.

Üz səhifədə:

**“Zəfər 2021” Beynəlxalq İdman
Mükafatının qalibləri:
Yalçın Qaralı
Qurban Tağıyev
Vüqar Namazov
Emil Sultanov**



“ZƏFƏR 2021” Beynəlxalq İdman Mükafatının təqdimetmə mərasimi

28 yanvar 2022-ci il, Bakı. “Fairmont” hotelin möhtəşəm “Nizami Gəncəvi” zalı. Hər il olduğu kimi, bu il də yanvar ayının sonu “Zəfər” Beynəlxalq İdman Mükafatı ötən il ərzində fərqlənmiş idmançıların, idman mütəxəssislərinin, tutduğu vəzifədən, məşğul olduğu sahədən asılı olmayaraq, Azərbaycan idmanının təbliğinə, inkişafına öz dəstəyini əsirgəməyənlərin və sadəcə idmansevərlərin görüşünə gəldi. 14 dəfə ardıcıl olaraq keçirilən, hətta ötən il pandemiyanın ən sərt vaxtı, bütün tədbirlərin təxirə salındığı bir durumda belə, onlayn da olsa “Zəfər” öz qaliblərini seçə bildi.

“Zəfər 2021” isə qalib və veteran idmançıları, məşqçiləri, idman ictimaiyyətini və respublikamızda öz fəaliyyətilə xüsusi yeri olan şirkət və media nümayəndələrini Bakının müasir simvolu sayılan “Aloav Qullələri”ndə salamladı. Mərasimin daimi aparıcısı olan Sənən Şəfizadənin “giriş sözündən” sonra “İdman Azərbaycan” kanalının xüsusi hazırladığı “Ötən il nəzər” telejurnali qonaqları sanki bir qatara yığaraq 2021-ci ilə apardı. Telejurnalda idmançılarımızın il ərzində uğurlu çıxışları, eləcə də ev sahibliyi etdiyimiz beynəlxalq yarışlarla yanaşı qəhrəman Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə müzəffər ordumuzun vətən müharibəsində şanlı qələbəsinə həsr olunan paradın belə öz əksini tapması qonaqlara xüsusi ovqat bəxş etdi.

Tədbirdə çıxış edən “Sportsman” jurnalının baş redaktoru və “Zəfər” mükafatının təsisçisi Rəşad Qəmərsahoglu, Milli Mətbuat Şurasının sədri Əflatun Amaşov, BŞGİBİ-nin rəisi Rəqif Abbasov, “Olimpiya dünyası”

qəzetinin baş redaktoru, əməkdar jurnalist Murad Fərzəliyev və başqaları qalib idmançıları salamlayaraq, bütün Azərbaycan idmançılarına yeni-yeni qələbələr arzuladılar. Təqdimetmə mərasimi estrada ulduzlarının çıxışları, rəngarəng rəqs nömrələri, uduşlu lotoreya oyunları ilə hələ uzun müddət yaddaşlarda qalacaq.

P.S. “SPORTSMAN” tədbirin keçirilməsində göstərdikləri dəstəyə görə, Azərbaycan idmanının dostları və qardaşları olan - müasir və ən rahat ofis mebelinin yeganə ünvanı, daimi tərəfdaşımız **“Offisa Dizayn”a**, dünya şöhrətli brendlərlə rəqabət belə apara bilən, Azərbaycan brendləri olan kişi geyimləri butiki **“Mario Russo”** və **“Danilov”** ayaqqabılarına, hər zövqə uyğun, ecəzkar **“Hyundai”** avtomobilləri təqdim edən **“Auto Azərbaycan”a**, dadiyla insanlara xəş ovqat bəxş edən daimi tərəfdaşımız **“Azgranata”** şərəblərinə, daimi tərəfdaşımız, böyükdən kiçiyə hamının sevimlisi olan, 100 % təbii **“Vita1000”** meyvə şirələrinə, bütün idmansevərlərin sevimli idman butiki olan **“Volks Sport”a**, hər damlasında həyat olan daimi tərəfdaşımız **“Sirab”** mineral sularına, avtomobil həvəskarlarının rəğbətini qazanmış **“Azart Tüning Servis”a**, saçlarımızın qeydinə qalan daimi tərəfdaşımız **“Otaçi”** şampunlarına, Fəxryyə Xələfovadan - Ətri ilə hamını bihuş edən Azərbaycan brendi - **“Nurray”** atirlərinə, çox dadlı tortları ilə süfrəmizin bəzəyi olan **“Dolciaria cake house”a** və bu gözəl məkanı təqdim edən, Bakının müasir simvolu olan **“Fairmont”** hotelə xüsusi təşəkkürlərini çatdırır!

“ZƏFƏR 2021” Beynəlxalq İdman Mükafatı

İLİN İDMANÇISI – RAFIQ HÜSEYNOV

TOKİO OLİMPİADASININ MÜKAFATÇISI,
DÜNYA ÇEMPİONU

İLİN İDMANÇISI – METE QAZOZ (TÜRKİYƏ)

TOKİO OLİMPİADASININ QIZIL MÜKAFATÇISI

İLİN QADIN İDMANÇISI – İRİNA ZARETSKA

TOKİO OLİMPİADASININ GÜMÜŞ MÜKAFATÇISI,
DÜNYA ÇEMPİONU

İLİN QADIN İDMANÇISI – BUSENAZ
SÜRMEİ (TÜRKİYƏ) TOKİO OLİMPİADASININ
QIZIL MÜKAFATÇISI

İLİN VETERAN İDMANÇISI – YALÇIN QARALI

WKC NÖVLƏRİNDƏ KARATE-DO ÜZRƏ DÜNYA
VƏ AVROPA ÇEMPİONU

İLİN MƏŞQÇISI – QURBAN TAĞIYEV

MİLLİ KARATE FEDERASIYASININ
BAŞ MƏŞQÇISI

İLİN MİLLİ KOMANDASI – AZƏRBAYCAN
PARALİMPİYA KOMANDASI

TOKİO OLİMPİADASINDA 19 MEDAL

İLİN FEDERASIYASI – AZƏRBAYCAN
GİMNASTİKA FEDERASIYASI

DÜNYA ÇEMPİONATI VƏ BEYNƏLXALQ
YARIŞLARIN TƏŞKİLATÇISI

İLİN İDMAN KLUBU – “NEFTÇİ” İK

İL ƏRZİNDƏ ÖLKƏMİZƏ ƏN ÇOX
MEDAL QAZANDIRAN KLUB

İLİN FITNESS KLUBU - VİTR FITNESS

MÜASİR AVADANLIĞI VƏ DİETİK MƏTBƏXİ İLƏ
İDMANSEVƏRLƏRİN ƏN SEVİMLİ MƏKANI

İLİN İDMAN JURNALİSTİ - RÖVŞƏN BİNNƏTLİ
İDMAN AZƏRBAYCAN KANALININ
DİREKTORU

İLİN İDMAN JURNALİSTİ - MURAT EKREM
ÇİMEN (TÜRKİYƏ - TRT SPORT)

İLİN İDMAN BUTİKİ – WOLKS SPORT
PEŞƏKAR FƏALİYYƏTİ İLƏ İDMANÇILARIN
RƏGBƏTİNİ QAZANMIŞ BUTİK

İLİN FUTBOLÇUSU - EMİN MAHMUDOV

İLİN İDMAN SAATI – VMF ADMIRAL V4125
AZƏRBAYCAN İSTEHSALI OLAN, APARICI
SAAT BRENDLƏRİNDƏN HEÇ NƏ İLƏ GERİ
QALMAYAN MİLLİ BREND

İLİN İDMAN AVTOMOBİLİ – HYUNDAI ELANTRA
TAM YENİ VƏ ECAZKAR BİR MODEL

AZƏRBAYCAN İDMANININ TƏBLİĞİNDƏKİ
XİDMƏTLƏRİNƏ GÖRƏ – MURAD FƏRZƏLİYEV
ÖTƏN AY 20 YAŞINI QEYD EDƏN “OLİMPİYA
DÜNYASI” QƏZETİNİN BAŞ REDAKTORU

İDMANIN TƏBLİĞİNDƏKİ XİDMƏTLƏRİNƏ
GÖRƏ - KAYA MUZAFFER ILICAK (TÜRKİYƏ)
DÜNYA NARKOTİKLƏ MÜBARİZƏ APARAN
İDMANÇILAR FEDERASIYASININ PREZİDENTİ

AZƏRBAYCAN İDMANININ İNKİŞAFINDAKI
XİDMƏTLƏRİNƏ GÖRƏ – RUSLAN MƏMMƏDOV
HƏR ZAMAN İDMANÇILARIN YANINDA
OLAN, ONLARA BACARDIĞI DƏSTƏYİ
GÖSTƏRƏN MARIO RUSSO BRENDİNİN
RƏHBƏRİ































Nizami Gəncevi / Nizami Ganjavi B









PEKİN NÖVBƏTİ DƏFƏ OLİMPIYA OYUNLARINA EV SAHİBLİYİ EDİR

Fevralın 4-ə "Pekin-2022" XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib. İdmansevərlərin hələ 2008-ci il Yay Olimpiya Oyunlarından yaxşı tanıdığı məşhur "Quş yuvası" stadionu növbəti dəfə Olimpiya Oyunlarının mərkəzinə çevrildi.

1 saat 40 dəqiqə davam edən açılış mərasimi üçün xüsusi şou proqram hazırlanmışdı. Maraqlı və rəngarəng şouda 3 minə yaxın gənc iştirak edib. "Pekin-2022" Qış Olimpiya Oyunlarına 19 minə yaxın könüllü cəlb olunub.

Açılış mərasimində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə yanaşı, bir neçə ölkənin dövlət və hökumət başçıları, rəsmi şəxslər, BMT-nin baş katibi Antonio Quterreş, BMT Baş Assambleyasının sədri Abdulla Şahid, Beynəlxalq



Olimpiya Komitəsinin prezidenti Tomas Bax iştirak ediblər. Azərbaycanı mərasimdə Baş nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Açılış mərasiminin əsas

məqamlarından biri atletlərin paradı olub. Olimpiya ənənəsinə əsasən, ilk olaraq Yunanıstan komandasının keçidi olub. Azərbaycan paraddan keçən 42-ci ölkə olub. Dövlət bayrağımızı fiqurlu konkisürən Vladimir Litvintsev da-

şayıb. Olimpiya oyunlarında ən böyük komandalar Çin, ABŞ, Kanada, Rusiya Milli Olimpiya Komitəsidir. Sonda ev sahibi Çin komandasının idmançılarının keçidi olub. Elə 24-cü Qış Olimpiya Oyunlarının ən böyük heyəti də (387 idmançı) məhz Çindir.

“Pekin-2022” Qış Olimpiya və Paralimpiya oyunlarının təşkilat ko-

mitəsinin prezidenti Çay Çinin və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın çıxışlarından sonra Çin Xalq Respublikasının Sədri Si Cinpin XXIV Qış Olimpiya Oyunlarını açıq elan edib.

Təntənəli açılış zamanı müxtəlif rəqs elementləri və kompozisiyalar nümayiş olunub. Vizual şouda xüsusi qrafika ilə hazırlanan buz parçası-

nın üzərində əvvəlki olimpiadaların tarixləri əks etdirilib. Işıq effektləri vasitəsilə rəmzi “qar dənəciyi” fiqurları üzərində iştirakçı ölkələrin adları stadionun üzərində görünüb. Çin kalliqrafiya sənəti üzrə müasir texnologiyalar əsasında Qış Olimpiya Oyunlarının keçirildiyi 24 şəhərin adı canlandırılıb. Daha sonra işıq effektləri vasitəsilə rəmzi “qar dənəciyi” fiqurları üzərində iştirakçı ölkələrin adları stadionun üzərində əks olunub. Təşkilatçılar komandaların üzvlərini onların öz dillərində salamlamağı da unutmayıblar.

Çinin Olimpiya Çempionlarının müşayiəti ilə Olimpiya bayrağı arenaya götürüldü və məşəl alovlandırılıb. Qış Olimpiya Oyunları fevralın 20-dək davam edəcək.

Azərbaycanı Pekin Olimpiadasında Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil edəcəklər. Hər iki idmançımız fiqurlu konkisürmə yarışlarında mübarizə aparacaq. Vladimir Litvintsev kişilərin, Yekaterina Ryabova qadınların yarışında buz üzərinə çıxacaqlar. V.Litvintsev





fevralın 8-də və 10-da buz üzərinə çıxacaq. Y.Ryabova isə fevralın 15-də və 17-də bacarığını nümayiş etdirəcək.

Artıq fevralın 2-dən idmanın bir neçə növü üzrə yarışlara start verilib. Olimpiya Oyunları üzrə yarışlar üç fərqli yerdə keçirilir. Bunlar "Quş yuvası" stadionu daxil olmaqla bəzi idman arenalarının yerləşdiyi "Olimpiya" parkı, Pekinin Yançin rayonu və açıq məkən yarışlarının keçiriləcəyi Canciakou şəhəridir. Hər üç yerdə də "Atletlər kəndi" fəaliyyət göstərir. "Pekin-2022" Olimpiya Oyunları üçün 39 məkan ayrılıb ki, onun 12-si idman arenasıdır.

Olimpiya Oyunlarında 91 komanda ümumilikdə idmanın 15 növü üzrə yarışacaq.

Olimpiya Oyunlarından danışırkən təbii ki, pandemiyanı da unutmamalıyıq. Çünki "Pekin-2022" COVID-19 pandemiyası dövrünə təsadüf edən ikinci Olimpiyadır. Ev sahibi ölkə idman festivalı vaxtı atletlərin və heyət üzvlərinin sağlamlığını qorumaq üçün epidemiyaya əleyhinə sərt qaydalar



tətbiq edir. Belə ki, yanvarın 23-dən etibarən "Qapalı sistem" tətbiq olunur. Xaricdən gələn atletlərin və heyət üzvlərinin "Olimpiya kəndləri"ndən və yarışların keçiriləcəyi arenalardan kənara çıxmasına icazə verilmir. Pandemiya ilə əlaqədar Olimpiya Oyunlarını arenalarda izləmək üçün xaricdən tamaşaçılar da qəbul edilmir. Yerli tamaşaçılara isə açıq bilet satışı ləğv edilib. Yal-

nız dəvətnamə əsasında məhdud sayda tamaşaçı yarışlara məkənlərdə izləyə biləcək. Proqnozlara əsasən, yarışlara ümumilikdə 150 min tamaşaçı izləyə biləcək. Başqa sözlə, COVID-19 pandemiyası idmansevərləri "Tokio-2020" Yay Olimpiya Oyunlarından sonra "Pekin-2022" Qış Olimpiya Oyunlarını da arenalarda izləməkdən məhrum etdi.

Pekin Olimpiadasının emblemi, şüarı, talisman və medalları...

Pekin Olimpiadasının rəssam Lin Cunzhen tərəfindən hazırlanmış emblemi Çindəki donq (qış fəslı) ilə oxşarlıq daşıyır. Emblemin əsas elementinin yuxarı hissəsi konkisürən fiquruna, aşağı hissəsi isə xizəkçinin silüetinə bənzəyir. Emblem Çinin dağ silsilələrini, idman meydançalarını, xizək enişlərini və konkisürmə meydançalarını simvollaşdırır.

Emblemin aşağısında "Pekin-2022" yazısı və beş Olimpiya halqası var.

Oyunların talismanı buzdan kostyum geyinən pandadır. Talismanın adı Bin Dvendvendir. Dizaynerlər ona buzdan kostyum geyindiriblər. Çin dilində "bin" sözünün bir neçə mənası var, o cümlədən buz, təmizlik və güc, "dundun" isə sağlam, güclə və şən deməkdir. Təşkilat komitəsinin press-relizində bildirilir ki, buz kostyumu, qızıl ürəyi və bütün idman növlərinə sevgisi ilə panda Olimpiya Oyunlarının əsl ruhunu

dünya ilə bölüşməyə hazırdır.

"Birgə gələcək üçün!" Pekin Olimpiadasının şüarıdır. Bu, şüar dünyanın çətinlikləri, o cümlədən koronavirus pandemiyasının yaratdığı problemləri aradan qaldırmaq üçün bütün insanları birgə işləməyə çağırır.

Olimpiadanın medallarının onlayn təqdimatı 2021-ci ilin oktyabrın 26-da baş tutub. Diametri 87 millimetr olan bu medallar "Tong Xin" (Çincə "bütövlükdə") adlanır. Qızıl medallar zərli gümüşdən, gümüş medallar təmiz gümüşdən, bürünc medallar isə misdən hazırlanır.

Medalların forması klassik görünüşə malikdir və 2008-ci ildə keçirilən XXIX Yay Olimpiya Oyunlarının mükafatlarını xatırladır. Mükafatların müəyyən oxşarlığı Pekinin həm Yay, həm də Qış Olimpiya oyunlarına ev sahibliyi edəcək ilk şəhər olması ilə bağlıdır.

Medalların ön tərəfində mərkəzdə beş olimpiya halqası həkk olunub, onların ətrafında buz, qar və bulud naxışları ilə əhatə olunmuş XXIV "Pekin-2022" Qış Olimpiya Oyunları yazısı var.

Vidadi Baxşiyev





“BÖYÜK DƏBİLQƏ”DƏN 2 GÜMÜŞ

Fevralın 5-7-si tarixlərində Paris, 52 ölkədən 283 idmançını cüdo üzrə mötəbər yarışlardan olan “Böyük Dəbilqə” turnirində öz ətrafında topladı.

Azərbaycan cüdoçularından Məmmədli Mehdiyev (90 kq) və Uşanqi Kokauri (+100 kq) fərqlənərək turnirinin gümüş medallarını qazanıblar. Ümumi hesabda isə komandamız yeddinci yerlə kifayətlənməli olub.

Mehdiyev və Kokauri finala qəder hər ikisi üç görüş keçirərək qızıla iddialı olduqlarını sübut etdilər.

Məmmədliyə braziliyalı Rafael Makedoya qalib gəlmək üçün bir dəqiqədən az vaxt lazım olub və sonrakı döyüşlərdə o, türkiyəli Mixail Zqankanı və gürcüstanlı Beka Qviniaşvilini səhv etməyə məcbur edib. Finalda ona tanınmış yaponiyalı Sanşiro Murao rəqib olub. Rəqiblər dəfələrlə üz-üzə gəliblər və bir-birlərini çox yaxşı tanıyırlar. Mehdiyev üçün ən yaddaqalan qarşিদurma üç il əvvəl Düsseldorfda onun qalib gəldiyi Böyük Dəbilqə yarışında final döyüşü olub. Lakin bu dəfə Parisdə o, Muraoya vazari xali ilə məğlub olaraq ilin debüt

turnirində gümüşlə kifayətlənməli oldu.

Kokauri isə bir neçə il əvvəl Fransa paytaxtında bürünc medal qazandığı nəticəsini yaxşılaşdırıb. O, bütün görüşlərini vaxtından əvvəl qələbə ilə başa vuraraq finala yüksəlib. Yarımfinalda mövsümə Portuqaliya Qran Prisini qazanmaqla başlayan koreyalı Min-Yonq Kim üzərində qələbə xüsusilə əlamətdar oldu. Uşangiyə rəqibini məğlub etməyə cəmi 57 saniyə lazım olub. Həlledici döyüşdə isə idmançımız Monqol idmançısı Tsetsenzegel Odkhuuya ipponla məğlub olaraq,



Məmmədli Mehdiyev





Uşanqi Kokauri



Məmmədəli Mehdiyev

qızıl qazanmaq şansını qaçırdı.

Turnirə iki qələbə ilə başlayan Kəramət Hüseynov (60 kq), fəxri kürsünün bir addımlığında dayanmışdı. Bu mərhələdə o, ötən ilki dünyaya çempionatında cüdoçumuzdan məğlubiyyətin qisasını alan yaponiyalı Ryuju Naqayamaya, bürünc uğrunda mübarizədə isə gürcustanlı Jaba Papinaşviliyə ipponla uduzaraq yalnız beşinci yerdə qərarlaşmışdı.

Digər cüdoçularımız öz imkanlarından xeyli aşağı çıxış ediblər. Umid edirik ki, onlar növbəti turnirlərdə daha yaxşı çıxış edərək ölkəmizi layiqincə təmsil edəcəklər.

Paris 2022 "Böyük Dəbilqə" yarışlarında isə, ümumi hesabda qələbəni yeddi qızıl qazanan yaponlar qeyd ediblər. 4 qızıl geri qalan Fransa idmançıları isə ikinci yere seviniblər.

Parisdə təşkil edilən "Böyük dəbilqə" turnirindən sonra cüdoçuların dünya reyting cədvəli açıqlanıb.

Yarışda gümüş medal qazanan Uşanqi Kokauri (+100 kq) 4 pillə irəliləyərək 12-ci yere yüksəlib (2376 xal). Turnirdə ikinci yeri tutan digər cüdoçumuz Məmmədəli Mehdiyev (90 kq) isə 1 pillə irəliləyib. İdmançımız 3920 xalla 5-ci yerdədir.

İlk onluqda yer alan cüdoçularımızdan Kəramət Hüseynov (60 kq, 2992 xal, 4-cü yer), Orxan Səfərov (66 kq, 3280 xal, 6-cı yer) və Zelim Kotsoyevin (100 kq, 3092 xal, 9-cu yer) mövqeləri dəyişməyib. İlk iyirmilikdə yer alan cüdoçularımızdan isə Hidayət Heydərov (73 kq, 2580 xal, 11-ci yer) əvvəlki mövqeyində qalıb. Murad Fətəyev (81 kq, 2384 xal, 13-cü yer) 1, İrina Kindzerska (+78 kq, 2570 xal, 14-cü yer), Rüstəm Orucov (73 kq, 2412 xal, 14-cü yer) hərəyə 2 pillə geriləyiblər.

Vidadi Baxşiyev



Uşanqi Kokauri

ŞƏHRİYAR MƏMMƏDYAROV:**SANKİ MAQNUS KARLSEN İLƏ DEYİL,
KOMPÜTERLƏ OYNAYIRDIM**

Şahmat üzrə Azərbaycan millisinin üzvü, üçqat Avropa çempionu, dünya reytingində beşinci sırada qərarlaşan Şəhriyar Məmmədیارov Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə müsahibə verib. Müsahibəni təqdim edirik.

- Nüfuzlu Veyk-An-Zee superturnirində uğurlu çıxışınız münasibətilə sizi təbrik edirik. Maqnusa məğlubiyyətdən sonra ikinci yerlə kifayətlənməli oldunuz. Turnirdə çıxışınızı necə qiymətləndirirsiniz?

- Sözsüz, turnirdə daha yaxşı çıxış edə bildim. Dünya çempionu Maqnus Karlsen ilə vacib partiyada məğlub oldum. Bundan sonra yarışın qalibi olmaq şansım azaldı. Yekunda ikinci yeri tutdum. Veyk-An-Zee superturniri böyük tarixə malik yarışdır. Belə güclü turnirdə ikinci yeri tutmaq yaxşı nəticədir. Belə yüksək səviyyəli yarışda dörd oyunda qələbə qazanmaq yaxşı göstəricidir. Çıxışımдан razı qaldım.

- Dünya çempionu Maqnus Karlsənə qalib gəlmək üçün necə oynamaq lazımdır?

- Müxtəlif vaxtlarda M.Karlsen üzərində qələ-

bəmiz olub. Mütəmadi olaraq yarışlarda qarşılaşı-
rıq. Qələbələrımız olur. Sadəcə, o, daha çox qalib
gəlir. Dünya çempionu titulu bütün turnirlərdə
sübut etməyə çalışır. O, dünyanın bir nömrəli
şahmatçısıdır. Tarixdə dahi şahmatçılar olur. Bi-
zım dövrümüzdə də Maqnus Karlsen kimi dahi
şahmatçı var. Onunla mübarizə aparmaq çətindir.

- Niderlandda verdiyin müsahibədə sabiq
dünya çempionu Vişvanatan Anandı axtar-
dığını söyləmişən. Yəni, Anand olmadığına
görə turnirin ən yaşlı şahmatçısı olmaq səni
təəccübləndirib?

- Azərbaycan milli komandası həmişə ən gənc
kollektivlərdən sayılıb. İlk dəfə olimpiadada oyna-
yanda orta yaş həddimiz 16 idi. Biz hər zaman
gənc komanda kimi yadda qalmışıq. Veyk-An-Zee
turnirində ən yaşlı iştirakçı olduğumu öyrənəndə



məyus oldum. Ona görə deyirdim, Anand hardasan? Yaşa görə onu axtarırdım (gülür). Bu, əlbəttə ki, bir zarafat idi. Amma yekunda ən yaşlı üç şahmatçı ilk dördlükdə qərarlaşdı. Yəni, yaşa baxmayaraq, yaxşı oynadıq.

- Maqnus Karlsen ilə partiya barədə danışmaq istərdim. Dünya çempionu sanki Şəhriyara qarşı xüsusi hazırlamışdı?

- Şahmatda səhvsiz oynamaq çox çətindir, nadir hallarda olur. Kompüterdən fərqli cəhətimiz budur. Yəni, kompüter səhv etmir, şahmatçı isə az da olsa səhvə yol verir. Maqnus mənimlə oyunda səhvə yol vermədi. Sanki Maqnusa qarşı deyil, kompüterə qarşı mübarizə aparırdım. Bir insanın bu səviyyədə oynaması real deyil. Nə demək olar, bu, Maqnusdur. Onun oyununun səviyyəsi hamını şoka saldı. Belə səhvsiz oyun oynamaq çətindir. Fikrimcə, bu partiya Maqnusun ilin ən yaxşı partiyalarından biri olacaq. Dünya şahmat tacı uğrunda görüşdə Yan Nepomnyaşi ilə mübarizədə səhvləri olurdu. Amma Veyk-An-Zeedə mənimlə mübarizədə səhvə yol vermədi.

- Maqnus Karlsen kompüterə qalib gələ bilər?

- Turnirdən əvvəl düşündüm ki, kompüterə qalib gəlmək mümkün deyil. Kompüter səhv etmir. Ona necə qalib gəlmək olar? Sadəcə heç-heçə etmək olar. Kompüterlə heç-heçə böyük uğurdur. Maqnus həmin gün mənimlə oynadığı oyunu oynasa, kompüterə uduzmayacaq.

- Maqnus şahmat tacı uğrunda görüşdə Rusiya təmsilçisi Yan Nepomnyaşi üzərində çox asan qələbə qazandı. Bu fikirlə razısınız?

- Turnirdə ilk yarıda Yan yaxşı müqavimət göstərdi. İkinci yarıda problemlər başladı. İlk məğlubiyyət ona çox pis təsir etdi və özünü toplaya bilmədi. Maqnusun belə qələbə qazanacağını gözləmədik.

- Yayda milli komandalar arasında Ümumdünya Şahmat Olimpiadası keçiriləcək. Bu yarış milli komanda üçün önəmli hesab edilir. Bu barədə nə deyə bilərsiniz?

- Milli komandanın oyunları hər zaman önəmlidir. Bilirsiniz ki, Olimpiada mühüm yarışdır. Olimpiadalarda ən yaxşı nəticəmiz Norveçdə olub - əlavə əmsallara görə 2-5-ci yerləri bölüşmüşük. Olimpiadada çox böyük uğurumuz olmayıb. Hazırda zaman var. Azərbaycan Şahmat Federasiyasının yeni rəhbərliyi ilə təlim-məşqlərdə iştirak etmək imkanımız olacaq. Çalışacağıq ki, Olimpiadada uğurlu nəticə göstərək. Ümid edirəm, builki nəticə ən yaxşısı olacaq.

- Bu yaxınlarda "Məmmədyarovlar" şahmat məktəbi yaradıldı. Vaxt olduğu zaman Şəhriyarı məktəbdə görmək imkanımız olacaq?

- Vaxt tapdıqca şahmat məktəbinə gəlməyə çalışacağam. Hazırda dünya şahmat reytingində ilk beşlikdə qərarlaşıram. Bu nəticə dünya şahmat tacı ilə bağlı fikirləşməyə imkan verir. Əsas vaxtımı hazırlığa və oyunlarıma yönəldirəm. Vaxt olanda, sözsüz, gənclərlə görüşürəm, seans təşkil edirik. İmkan olanda məktəbə də gələcəyəm.

- Bu gündən etibarən təlim-məşq toplanışına yollanırsınız. Bu barədə danışmaq olar?

- Bu, bir sirdir. Heyəti açıqlamaq istəmirik. Qarşıda Belqrad və Berlin Qran-priləri olacaq. Bu, iddiaçılar turnirində iştirak üçün son şansıdır. Ona görə 15 günlük təlim-məşq toplanışına başlayırıq. Bütün diqqətim hazırlığa yönəlib.





edib, 1-ci olub. Sonra Mourinyo oldu, Andre Villaş-Boaş. Rusiyada Leonid Slutskidi. İndi Almaniyada belə nəsil - Yulian Naqelsman var, görürük necə uğurla işləyir. Əvvəl futbolçu olması məşqçi üçün vacib idisə, indi bu, ikinci plana keçir. Amma gizlətmirəm, bu, mənə müəyyən çətinliklər yaradırdı. Futbolçu olan çox şeyi başa düşürdü, çünki özü bunu keçib. Amma futbol oynamayan məşqçi çox kitab oxumalıdır. O, bir az başqa cür baxır və çox öyrənməli, oxumalı, təhsilini artırmalıdır futbolçu olanla müqayisədə. Çünki sonuncu çox şeyi keçib. Ümid edirəm ki, may

MURAD MUSAYEV: “FUTBOLÇU ONA GÖRƏ OLMADIM Kİ...”



Onunla hələ Bakıya gəldiyi gün görüşmək istəyirdik. Əvvəlcə, “tezdi” deyirdi, daha sonra qış toplanışından dərhal sonraya saxladıq, nəhayət, kubokun 1/4 finalının ilk matçından sonraya. Və budur, “Böyük” görüş baş tutdu. “Sabah” ın baş məşqçisi çox, olduqca çox qapalı insan olsa da... Yaxın oturun, Murad Musayev də Sport24.az-ın açıq suallarından yalnız diplomatiya ilə ötuşə bilmədi.

- Futbolçu olmamısınız. Bilmək maraqlı olardı ki, nə mane olub buna?

- Sadəcə, istedadım yox idi. Oynaya bilirdim. Krasnodar diyarında birinciliyin səviyyəsi çox yüksəkdi. Təxminən Rusiyanın II Divizionu kimi, orda oynaya bilirdim. Amma başa düşürdüm ki, böyük futbolçu olmayacam. Eyni zamanda futbolu çox sevirdim. Başa düşdüm ki, uşaqlarla işləmək çox xoşuma gəlir. İdman institutunda oxuduğumda bunu praktikada həyata keçirməyi sevirdim. Başa düşdüm ki, futbolu sevirəm, amma yüksək səviyyədə oynaya bilməyəcəm. Qərara gəldim ki, yüksək səviyyəli futbola məşqçi kimi düşüm. Beləcə artıq 21 yaşında məşqçiliyə başladım.

- Joze Mourinyo kimi - o mənada ki, o da futbolçu olmayıb. Amma Avropanın, dünyanın ən məşhur məşqçilərindəndi. Belə demək olarmı, Mourinyo idealinizdir?

- Bu, əvvəl idi ki, futbol oynamayanın məşqçi olması nadir hal idi. İndi isə görürük belə deyil. Görürük ki, dünyanın dahi məşqçisi, hansı ki futbol oynamayan yəqin, Arriqo Sakkidi. O, futbolda inqilab

ayında PRO kateqoriyamı ala biləcəm. Sadəcə, pandemiyaya görə uzandı.

- Futbolçu olmayandan sonra inamımız var ki, yaxşı məşqçi ola bilərsiniz? Belə deyim ki, hər yaxşı futbolçudan yaxşı məşqçi olmaz və buna dəfələrlə şahid olmuşuq....

- Necə deyək, həmişə futbolu sevirdim. Əlbəttə, inanırdım ki, yaxşı məşqçi ola bilərəm. Bəxtim ona gətirdi ki, yaxşı müəllimlərim oldu məşqçiliyə yenidən başladığımda. Onlar məndən yaşca böyük idilər.

- Konkret kimləri qeyd edərdiniz bu baxımdan?

- Elə indi korpusumda işləyən Artur Olenini, habelə Aydın Mirzəyevi. Onlar birlikdə işə başladığımda məşqçilərdən idilər, mənə ilk vaxtlar lazım olan şeyləri izah edirdilər. Digər məşqçilər də var idi ki, mənə kitablar verirdilər, hər gün məndən imtahan götürürdülər. Onda 21-22 yaşım var idi. Bəxtim çox gətirdi ki, ətrafımda belə məşqçilər var idi, hansılar mənə çox şey verdilər. Onların çoxundan nələrisə götürdüm özüm üçün, nəşə öz fikirlərim də yarandı.

"Qarabağ"la Türkiyədə bir oteldə qalmaq və xatirində qalan Nazim Süleymanov

- Bura gələndə Azərbaycan futbolu deyəndə, sizin üçün ilk növbədə nə assosiasiya olunurdu? Maraqlıdı, təlim-məşq toplanışlarında klublarımızdan kiminləsə yollarınız kəsişmişdimi?

- Futbolunuzla bağlı ilk assosiasiya yəqin ki, "Qarabağ"dı. Bu komanda daim avrokuboklarda oynayıb və ön planda olub. Həm Çempionlar Liqasında, həm də Avropa Liqasında oyunlarını izləmişəm. Görürdüm ki, həmişə layiqli çıxış ediblər. Hətta bir dəfə bu komandayla təlim-məşq toplanışında yolum kəsişib. Bu, hələ "Krasnodar"ın gənclər komandasını çalışdırdığım dövrdə idi. Onda "Qarabağ"la Türkiyədə bir oteldə qalırdıq. Bəzi futbolçularıyla ünsiyyət qurdum. Onlar mənə Bakıda yaşayışları, Azərbaycan çempionatının necə təşkil olunması haqda danışdılar. Orda çoxu rusca danışdılar. Daha köhnə xatirələrim isə yəqin ki, "Neftçi"ylə bağlıdı. Bu, hələ SSRİ dövründəki komanda idi ki, güclülər dəstəsində çıxış edirdi. Nazim Süleymanovu qeyd edərdim ki, hansı ki Rusiya Premyer Liqasında çıxış edirdi. Çox texnikalı futbolçu idi.

- Onunla hazırda Moskva MOİK-inin qapıcılarla işləyən məşqçisi Dmitri Kramarenko da komanda yoldaşı idi...

- Daha çox Nazim Süleymanov yadımda qalıb (gülür).

"Əlbəttə, Ponomaryovla məsləhətləşirdim, amma daha çox öz qiymətimə güvənirdim"

- Və idman direktorunuz İqor Ponomaryov. O, SSRİ dövründə "Neftçi"nin liderlərindən, penaltıları dəqiq yerinə yetirmək üzrə bütün çempionatda rekordçu idi...

- Ponomaryov 80-ci illərdə oynayıb, həmin vaxt uşaq idim. Buna görə də onun oyununu təəssüf ki, xatırlamıram. Hərçənd, Ponomaryov haqda eşitmişəm.

- Maraqlıdı, nələr?

- Bilirəm ki, Olimpiya çempionudu, "Neftçi"nin, Azərbaycan futbolunun əfsanəsidir. Həmçinin xaricdə çıxış edib. İndi "Sabah"da idman direktorudu, tez-tez söhbətləşirik. Onun futbola sağlam baxışı var. Yaxşı ünsiyyətə malilik. Və görünür ki, yaxşı məşqçidi. Hər halda, mən gələndə baş məşqçi əvəzi məhz Ponomaryov idi və həmin iki matçın ikisində də qalib gəlib.

- Məhz İqor Anatolyeviç "Sabah"ı enişdən çıxardı, uğurlu seriyanın təməlini qoydu və siz də

"Azər daim 5-li müdafiədə solda oynayıb, maraqlıdı, "Neftçi"də baş məşqçisi ondan necə istifadə edəcək"

- Emin Mahmudov, Ramil Şeydayev, indi də Azər Əliyev. Bu futbolçuları Rusiya Premyer Liqasından yaxşı tanıyırsınız. Necə xarakterizə edərdiniz onları bir oyunçu kimi?

- Müxtəlif oyunçulardı, hamsı ayrı-ayrı mövqələrdə çıxış edir. Rusiyada oynayırdılar.



bunu davam etdirdiniz. Maraqlıdı, komandanın "sükan"ını Ponomaryovdan qəbul edəndə, nə fikir mübadiləsi apardınız, onunla nəylə məsləhətləşdiniz? Hər halda, o, xeyli vaxtdı mətbəxin içindədi, komandanı yaxşı tanıyır...

- Ponomaryovun həmişə açıq insan olduğunu demək olar. Hansısa sualım varsa, daim onu cavablandıracaq. Ancaq daha çox öz analizim vardı gördüklərimə əsasən. Komandanı qəbul edəndə, keçmiş oyunlarına baxmışdım və məndə təəssürat yaranmışdı. Buna görə gördüklərimə əsasən öz qiymətimə bel bağlayırdım. Əlbəttə, Ponomaryovla məsləhətləşirdim, amma daha çox öz qiymətimə güvənirdim.

- Yəqin, çətin idi möhkəmlənmələri - Eminə "Spartak"da, Ramilə "Zenit"də...

- Demək çətindi. Onlar Rusiyada özlərini yaxşı göstərdilər. Yadımda qalan odur ki, yaxşı təəssürat oyatmışdılar. Bəli, burda görürük ki, həm Şeydayev, həm də Mahmudov daha açıldılar, parlaq oynadılar. Emin hazırda həm "Neftçi"nin, həm də millinin lideri hesab olunur. Şeydayev də yaxşı futbol nümayiş etdirir. Buna görə düşünürəm ki, Azərbaycana gəliş onları xeyirlərinə dəydi. Azər Əliyevə isə qarşıda Azərbaycan futbolunda ilk addımlar atmaq lazım gələcək. Rusiyada özünü böyük həcmdə iş görə bilən futbolçu kimi göstərdi. Bir neçə mövqedə



çixış edə bilər - həm cinahda vinger kimi, həm də hücumameylli futbolu kimi. İndi maraqlıdı, "Neftçi"nin baş məşqçisi Azəri necə istifadə edəcək, hansı sxemdə. O, adətən 5 müdafiəçiyə oynayır, amma bizimlə son matçda 4-lü oynadı. Buna görə maraqlıdı Əliyevi harda necə istifadə edəcək.

"Rusiyadan tanıdığım azərbaycanlı futbolçular haqda fikirlərim var - kim ki bura gələ bilər"

- "Krasnodar"ın əsas komandasına gəlişinizədək azərbaycanlı futbolçularla işləmək imkanınız olub?

- Bəli, akademiya işlədiyimdə gənclər komandasında Ruslan Rzayev vardı. 1998-ci il təvəllüdü futbolçudu. İndi səhv etmirəmsə, Rusiya çempionatının II liqasında oynayır. Cinah oyunçusudu, cinah hücumçusudu, çox sürətli. Rostovdan idi, ordan çoxlu futbolçu vardı bizdə. Biri Mütəllibov idi. Krasnodarlı futbolçular da vardı bizdə, Novruzov idi birinin soyadı. İndi onlar haqda xüsusi eşitmərəm, amma Ruslan haqda məlumatım var.

- Həmin azərbaycanlı futbolçular necə idilər? İşlərinə nə dərəcədə peşəkar yanaşırdılar?

- Heç bir fərqi yox idi azərbaycanlıdı, yoxsa başqası. Onlar Rusiyada anadan olublar, mentalitetləri və yaxud başqa bir şey baxımdan heç bir şeylə seçilmirdilər rusiyalı uşaqlardan, bütün millətlərdən. Ümumiyyətlə, heç bir problem yox idi onlarda.

- Postsovet məkanında olan gənc belə azərbaycanlı futbolçuları gələcəkdə "Sabah"a cəlb etmək fikrindəsiniz? Çünki Azərbaycanda eyni zamanda legioner limitinin olduğunu da unutmayaq...

- Başa düşürəm, bu haqda düşünürəm. Anlayıram ki, indi çoxları bu yolla gedir. Götürək onu ki, indi Azər Əliyev də bura gəlib. O, vətəndaşlığını dəyişməyə hazırdisa... Çünki Rusiyada da legioner limiti var, orda yerli futbolçu kimi çixış edirdi. İndi vətəndaşlığını dəyişsə, Rusiyada legioner sayılacaq. Özümün işlədiyini, tanıdığım futbolçular haqda düşünürdüm. Bilirəm ki, "Krasnodar"ın akademiyasında çox yaxşı futbolçular var, hansıların Azərbaycan kökləri var. Səhv etmirəmsə, orda Ruslan Çebanov var. O, Rusiya yığmasında oynayır, çox yaxşı mərkəz yarımmüdafiəçisidi. Eləcə də Omar Popov, mərkəz hücumçusudu. 2003 və 2004-cü il təvəllüdü futbolçuları. Onlar özlərini çox yaxşı göstərirlər.

İndi oynayan azərbaycanılardan Premyer Liqadan Ayaz Quliyevdi ki, hazırda Tula "Arsenal"ının futbolçusudu. Kamran Əliyev də var - həm Premyer Liqada çixış edib, həm də I liqada. Onlar da özlərini yaxşı göstərirlər, yadda qalıblar. Bəli, Rusiyadan tanıdığım azərbaycanlı futbolçular haqda fikirlərim var - kim ki bura gələ bilər. Amma bu məsələ haqda hələ heç bir addım atmıram.

"Hələ ki heç nə etməmişik, heç nəyə nail olmamışıq və buna görə bütün qiyməti mayın sonuna saxlayaq"

- Bu mövsümkü "Sabah"ı 3 hissəyə böldük - ilk dövrdəki oyunlarını təklif alandan sonra izlədiyiniz komanda, ikinci dövrdə ən çox xal toplayanlardan biri olan komanda və qış fasiləsində artıq özünüzün toplanış keçdiyiniz komanda. İrəliləyişi necə səciyyələndirərdiniz? Effektivlik dərəcəsi faiz etibarilə nə qədərdir?

- İndi ümumiyyətlə tərəqqi, effektivlik haqda danışmaq, bu mövzu haqda heç fikir bildirmək istəmədim. Çünki yolun yalnız başlanğıcıdayıq. Proqressimiz haqda mayda danışarıq - nə vaxt ki çempionat bitəcək. Hələ ki heç bir şey etməmişik. Çempionatda 5-ci yerdəyik, Kubokda mərhələ keçməmişik. İndi demək ki, ay, nəse elədim, dəyişdim - ümumiyyətlə, buna hazırlaşmıram. Hətta istəmirəm ki, futbolçular bunu eşitsinlər. Çünki qiymət verməyə heç nə yoxdu. Bir daha deyirəm ki, hələ heç nə etməmişik, heç nəyə nail olmamışıq. Buna görə bütün qiyməti mayın sonuna saxlayaq.

- Təvəzökarlıq etsəniz də, fakt faktlığında qalır - həmin komandadı ki, ilk dövrdən sonra cəmi 1 xalı vardı, qələbəyə həsrət qalmışdı. Amma siz gəldiniz və hər şey dərhal yaxşılığa doğru dəyişdi, "Sabah"ı mübarizəyə qaytardınız. Axı, bu komandanın potensialı var idi ki, hamı bunu bir ağızdan deyirdi. Yəni, artıq yaxşı işlər görməyə imkan tapmışınız bu 3 ayda...

- Başa düşürəm nə haqda danışırırsınız. Amma dərin analizə baş vurmaq istəməzdim. Çünki bizim futbolçularda, heç kimdə eyforiya olmamalıdır. Hətta dediniz ki, yaxşı nəticələr qazanmağa başladığ, amma nə qədər oyun oldu ki, şanslar 50-50-yə idi - "Neftçi", "Keşlə"yə, hətta "Səbəl"ə qalib gəldiyimiz matçlarda. Çox çətin idi. Çox ağır yoldu, həqiqətən indi hansısa qiymət vermək, analiz aparmaq istəməzdim. Sadəcə, işləmək lazımdı hər gün, hər növbəti matçımız bizim üçün ən əsasdı. Ümumiyyətlə, heç nəylə fikrini dağıtmaq lazım deyil. Buna görə futbolçulara mümkün qədər az müsahibə verməyi bildirmişəm. Çünki indi heç danışmaq lazım deyil. Bəli, 3 oyun ardıcıl udduq, amma nə olsun... Bu, hələ heç nə demək deyil. Hər şeyi unudub, işləməyə davam eləmək lazımdı. İndi sizə müsahibə verirəm və bundan sonra heç kimlə xüsusi danışmayacam. Çünki sevmirəm bunu — hələ heç nə etməmişəm, yalnız müsahibələr verirsən, qiymət verirsən.

- **Axi, mətbuata fikirləriniz, komandaya qiymətiniz maraqlıdır. Bu da bizim işimizdir...**

- İstərdim ki, həm mətbuat, həm də azarkeşlər komanda meydanda oynayanda, ondan zövq alırsınız. Bax, bu, ən əsasıdır.

- **Azarkeş zövq ala bilər, amma mənim işim yazıb-pozmaq, müsahibə almaqdır....**

- Elə ona görə sizinlə görüşdüm. Başa düşürəm ki, bəzən mediayla ünsiyyət qurmalıyam. Burda olduğum uzun müddət deyil və sizə, kolleqlərinizə hörmət etməliyəm, danışmalıyam. Amma siz də məni başa düşün - çoxu mən zəng edəndə, ona görə imtina etməyirəm ki, ünsiyyətdən boyun qaçırıram, kiməsə yuxarıdan baxıram. Yox! Sadəcə, danışmaqdan daha çox işləməyə adət etmişəm. Rusiyada ildə 1-2 dəfə danışmışdım mediayla. Hər gün televiziya, efirə dəvətim vardı, müsahibə yarım ildə bir dəfə verirdim. "Krasnodar"dan gedəndən isə ümumiyyətlə, həftədə 3 dəfə məni televiziya gözləyirdilər. Ondanda imti-

na edirdim, ona görə ki, fikrim belədi - baş məşqçinin yerinə komandası meydanda danışmalıdı, nəinki özü danışsın, hansısa qiyməti, sözü versin. Baxışım belədi.

"Uşaqılıqdan tanıdığımız futbolçunu geri qaytarmaqla başqalarına göstərmək istəyirdim ki..."

- **"Krasnodar-2"dən yaxşı tanıdığınız gənc cinah müdafiəçisi Nikolay Baçkonu Antalyada baxışa çağıraraq geri qaytardınız. Səbəb nə oldu ki, onunla müqavilə bağlayasınız olmadınız?**

- Rusiyadan gəlib burda oynamaq üçün gərək bu mövqedə çıxış edən yerli futbolçudan bir baş üstün olasan. Nikolay özünü pis göstərmədi. Amma hesab elədik ki, yerli futbolçularımız hazırkı anda güclüdürlər. Bəzən bizim yerli futbolçular fikirləşirlər ki, onlara qarşı həddən artıq sərtəm, tələbkəram. Amma yanıma futbolçu gəldi ki, hansını uşaqılıqından tanıyıram. Görəndə





ki, bizim yerli futbolçular ondan bir az güclüdü, fərq yoxdu. Çox istədim ki, Baçko "Sabah"da baxışdan uğurlu keçərək komandaya düşərdi. O, həm futbolçu kimi çox yaxşıdı, həm də insan kimi. Amma verdim qərarla başqalarına göstərmək istəyirdim ki, sizi tanıyıram-tanıyıram, fərqi yoxdu, bir futbol meyarı var - futbol keyfiyyəti. Bu, uyğundursa, ok, deyilsə, üzürlü sayın.

"Bizdə dediyiniz sehrlı çubuq yoxdu, bizdə bir şey var..."

- Qış transferlərində çox fəal olmadınız. Belə demək olarmı ki, komandanı mövsümün sonuna möcüzə kimi görürən Avropaya çıxarmağı reallaşdırmaq və bundan sonra gurultulu transfer etmək fikrindəsiniz? Yəni, Rusiyadan sizə yaxşı tanış olan futbolçuları cəlb etməyi düşünürsünüz?

- Axı, heç bir məşqçi müqavilə imzalanmadan deməz ki, hansı

futbolçuları transfer edəcək. Bu, o demək deyil ki, tək mən beləyəm. Dünyada heç bir məşqçi reallaşmayan transferi açıqlamaz. Yaydan danışırsınız, birinci onda avrokuboklara düşmək lazımdı, ora doğru addım atmaq gərəkdi. Dediğiniz kimi, "Sabah" mövsümə çox çətin başladı, ilk dövrdən sonra cəmi 1 xalı vardı. İndi rəqiblərimizə çatmağa çalışırıq və bizdən yuxarıda gədən komandalarla xal fərquyümüz böyükdü. Ancaq digər tərəfdən, hələ qarşıda 14 tur var və buna görə bu günlə yaşayırıq. İstəyirik oyundan oyuna gedək, istəmirik nəyisə arzulayaq. Hazırda bizim üçün final, növbəti oyunumuz olan "Qəbələ"ylə görüşdü. Bunun ardından "Neftçi"ylə Kubokda cavab matçımız olacaq. İndi şərti olaraq 2-ci yerdə getsəydik, 1-ci pillədəkiylə 1 xal fərquyümüz olsaydı, Avropa haqda düşünə bilərdik. Ancaq indi geridəyik, daim xal fərquyümüzü azaltmağa çalışırıq. Bu isə çox çətin. Ona görə fikirləşmirik sabah nə olacaq. Amma klubun inkişaf strategiyası var və artıq indidən hansı mövqeləri gücləndirmək

istədiyimizi müəyyənləşdirmişik. Skaut qrupumuz bu yöndə futbolçu axtarışı üzərində işləyir. Bu, ondan asılı olmayacaq ki, Avropaya düşəcəyik, ya yox. Onu başa düşməliyik ki, hansı futbolçuların yayda müqavilələri bitəcək, anlaşmaları uzadılacaq, ya yox. İstəyirik ki, bu, strategiya olsun, o haqda mövsüm başa çatanda danışmağ. Artıq indidən başa düşməliyik ki, yayda nə olacaq və transferlərimiz hansı yerdə olacağımızdan asılı deyil. İstəyirik inkişaf edək, bunu həyata keçirək. İndi də transfer edə bilərdik. Amma istəyirik ki, yeni transfer bizi gücləndirsin. Hazırda bizə çox müxtəlif futbolçular göndərirdilər. Lakin hesab elədik ki, bu fasilədə çox transfer etməyək. Komandamıza transfer konkret gücləndirmə məqsədilə olsun.

- Klub rəhbərliyi qarşınıza avrokuboklara çıxmaq vəzifəsini qoymadığını saytımıza açıq şəkildə bəyan edib. Bəs, maraqlıdı, özünüz qarşınıza bu mövsüm hansı hədəfi qoyursunuz? Nəzərə alaq ki, həm çempionatdan, həm

də Kubokdan avrokuboklara çıxmağınız yetərinəcə realdı...

- Bu gün yeni tsiklə başlayırıq. Başlıca məqsədim və vəzifəm komandanı buna maksimal yaxşı hazırlamaqdı, futbolçular məşqlərdə hərəkətləri yerinə yetirsinlər, hər nəzəriyyəmi başa düşsünlər və "Qəbələ"ylə matçə maksimum yaxşı vəziyyətdə gəlsinlər. Əsəs vəzifəmiz odu ki, bizdə tərəqqi olsun - oyun keyfiyyətində, tələblərin başa düşülməsində. İlk növbədə onu istəyirik ki, komanda kimi yaxşı olaq. Bax, bu, əsas vəzifəmdir. Başqa heç bir şey haqda fikirləşmirəm, fikirləşmək istəmirəm. Bilirəm ki, məşq prosesində keyfiyyətli olacağıqsa, böyük həcmdə iş görə biləcəyiksə, mental cəhətdən güclü olacağıqsa, onda yaxşı nəticələrimiz də olacaq. Amma indi o haqda danışmaq istəmirəm ki, 5, 6 xal geri qalırıq. Bu, məni narahat eləmir. Məni maraqlandıran bugünkü, sabahkı məşqimiz və "Qəbələ"ylə qarşıdakı matçımızdır. İstəyirəm ki, hansısa bir

nəticəyə keyfiyyətlə gəlib çataq, kombinasiyalı, hücum futbolunu oynayaq. Yalnız bu yolla inkişaf edə bilərik. İnkişafın tək yolunu bunda görürəm. Bu, cari ildə bizi avrokuboklara çıxaracağıqsa, buna çox şad olacam. Yox, bunun üçün növbəti il lazım olacağıqsa, onda buna nail olmağa çalışacağıq. İstənilən halda, prioritet keyfiyyət və hər gün daha yaxşı olmaqdır.

"Səlahət olmadığı matçlarda hiss elədik ki, paltardəyişmə otağında artıq bir az başqa atmosferdi"

- Futbolçularınızdan Səlahət Ağayevin üzərində dayanmaq istəyirəm. Çünki o, həm yeni kapitanınızdı, həm də "1 nömrə" niz. Ona hər iki planda necə qiymət verərdiniz?

- Səlahətin komandada olduğu və olmadığı dövrdə fərqi hiss elədik. O, noyabrın sonu - dekabrın əvvəlin-

də bir neçə matçı sağlıq durumunda problemə görə buraxdı. Onda hiss elədik ki, paltardəyişmə otağında artıq bir az başqa atmosferdi. Görürük ki, Səlahət futbolçuları dəstəkləmək, ruhlandırmaq üçün düzgün sözləri tapa bilir. O, yaşca böyük kimi gəncələrə düzgün yol göstərə bilir - təkə oynamaq baxımından yox, məişətdə özünü aparmaq, inzibatçılara, klubun işçilərinə kömək etmək planında da. Görünür ki, uşaqlar ona hörmət edirlər və qulaq asırlar. Meydanda isə görürəm ki, Səlahət də hər gün əmək sərf edir, işləyir. Buna görə indi bizdə kapitan, "1 nömrə"di.

- Və sizə məhz belə kapitan lazım idi və dediniz ki, yeni kapitan məhz Səlahət olsun...

- Açıqı, mən gələndə o artıq kapitan idi. Hansında ki, Ponomarev komandanı 2 matçə çıxarmışdı. Sadəcə, pauza götürdüm ki, görüm vəziyyət necədi. Gördüm ki, heç nəyi dəyişmək lazım deyil. Səlahət bu funksiyanı tam həcmdə yerinə yetirir.





"Ruslan olmasaydı, mənə qat-qat çətin olardı, xüsusilə..."

- Qış fasiləzində ilk transferiniz məhz qapıya oldu. Saşa Stamenkoviç gedəndən sonra Belarusan qapıçı gətirdiniz. Amma nəzərə alaq ki, Aleksandr Neçayev bu mövsüm cəmi 1 oyun keçirib...

- Bu məsələdə qapıçılar üzrə məşqçilərə etibar etməyə adət etmişəm. Saşanın getməyə məcbur olduğunu öyrənəndə, qapıçılar üzrə köməkçim Vitali Kovalyov dedi ki, bizə təcrübəli qolkipər lazımdı. Rəhbərlik, seleksiya qrupu ona namizədləri göndərirdi və o da seçimini edirdi. Bunda özüm iştirak etməmişəm. Çünki etibarla bağlı səbəbini az əvvəl sizə dedim. Yeni qapıçımıza vaxt lazımdı ki, adaptasiya olsun. İndi o da ciddi olmayan bir zədə alıb. Bir həftədən artıq komandada yoxdu - o mənada ki, ümumi qrupda çalışmır. Aleksandrda da adaptasiya prosesi gedir. Amma görünür ki, təcrübəli oğlandı. Fikrimcə, o, ümumilikdə qapı mövqeyimizi gücləndirəcək.

- Kovalyov "Sabah" Premyer Liqada çıxış edəndən - 2018-ci ilin yayından komandadadırsa, Ruslan Qafitullin siz gələndən sonra cəlb olunub. Azərbaycan-

lı köməkçilərinizin olması sizin üçün nə dərəcədə önəmliydi?

- Bəli, yerli məşqçilərsiz bizə çətin olardı. Komandada olmaları müsbət haldı. Mütləq yerli köməkçin də olmalıdı. Təbii ki, biz də bunu istəyirdik. Yerli futbolçular Ruslana çox böyük hörmət bəsləyirlər. Ruslan onlarla çox ünsiyyət qurur, mentalitetlərini bilir. Onlar da Qafitullinə çox etibar edir. Görünür ki, yaxşı tamamlama olub Ruslanın gəlişiylə. Fikrimcə, o olmasaydı, mənə qat-qat çətin olardı. Xüsusən yerli uşaqlarla. Ruslan onlarla eyni dildə danışır.

"İsayev hər oyunda, hər məşqdə iş həcminə görə ən çox "rəqəmləri" olan futbolçumuzdu"

- "Sabah"ın liderlərindən olan Aleksey İsayev də Rusiya futbolunun yetirməsidir, bir vaxtlar "Zenit"nin futbolçusu olub. Maraqlıdı, onu həmin vaxtdan xatırlayırdınız?

- Yox. Onunla burda tanış oldum - ilk dəfə Azərbaycanda gördüm. Aleksey inkişafa can atan oğlandı. Praktiki olaraq hər oyunda, hər məşqdə iş həcminə görə ən çox "rəqəmləri" olan futbolçumuzdu. Və görürük ki, İsayev həm "10 nömrə" mövqeyində oynaya bilir, həm də "8

nömrə". Əvvəl "Sabah"da "10 nömrə" idisə, indi geri çəkilərək "8 nömrə" funksiyasını yerinə yetirir. Görürük ki, əvvəl onun son ötürmələri çox idisə, indi hücumların təşkilində böyük həcmdə iş görür, hücumları qurur. Ona şahid oluruq ki, İsayevdə müdafiə oyununda da inkişaf var. O, komanda yoldaşlarını çox yaxşı siğortalayır, təkbətək mübarizələrdə çox yaxşı olub. Görünür ki, hər gün daha yaxşı olmağa çalışır, özünə qarşı çox tənqidi yanaşır. Məqsədi tərəqqiyə nail olmaqdı. Buna görə indi yaxşı təsir bağışlayırsa, bu əməyinin nəticəsidir.

- İspaniyalı hücumameylli yarımmüdafiəçiniz Kristian Sebal-yos isə uzun müddətdi oynamır, son vaxtlar adı protokolda belə olmur. Zədədən sonra hələ tam hazır ola bilmir, rəqabətdə uduzur?

- Sebal-yosda problem sağlq durumuyla bağlıdı. O, bütün təlim-məşq toplanışlarını buraxıb. Son 1 həftədə ümumi qrupda işləyib. Əzələsiylə bağlı müəyyən problemi vardı. Yetərinəcə xoşagəlməz zədədi. Yəni, heç nə edə bilməzsən, amma vaxt lazımdı ki, zədə keçsin. Hazırda səhhiyyəti yetərinəcə yaxşıdı və komandayla birgə hazırlaşır. Ümid edirəm ki, yaxın zamanda öz formasını bərpa edəcək və komandamızın gücünə güc qatacaq.

"Onu yalnız ona görə komandaya götürürəm ki, o Murad Musayevdi?"

- Qış fasiləsindən sonra çempionatda ilk sınağınız bu mövsüm ən baxımlı oyun göstərən komandalardan olan "Qəbələ"ylə olacaq. Hazırda 2-ci pillədə gedən bu komandanı necə dəyərləndirirdiniz? Maraqlıdı ki, "Sabah"a təyinatınızdan sonra ilk rəqib məhz "Qəbələ" olmuşdu. Sadəcə, Qəbələdəki matçı tribunadan izləyib, bundan sonra komandanı götürmüşdünüz...

- İntzamlı komandadı, dəqiq oyun dəst-xətti var. Aşkar görünür ki, nə istəyirlər, necə pressing et-

mək, hücumu necə tamamlamaq istəyirlər. Hazırda qərarlaşdıqları mövqeyə tam layiqdirlər. Əlbəttə, bizə çox maraqlı olacaq belə rəqiblə qüvvəmizi sınamaq.

- **Yeri gəlmişkən, orda da Murad Musayev var, amma futbolçu...**

- (gülümsəyir) Görmüşəm.

- **Maraqlıdı, onu komandanızda görmək istərdiniz?**

- (ürəkden gülür) Yalnız ona görə ki, Murad Musayevdi?

- **Yox, bir azərbaycanlı futbolçu - mərkəz müdafiəçisi kimi...**

- "Qəbələ"nin futbolçusuna qiymət verə bilmərəm. Bu, mən tərəfdən düzgün olmaz ki, kimisə istəyirəm. O, "Qəbələ"nin futbolçusudu,

son 3 mövsümdə məhz bu mərhələdə dayanır...

- Yox, belə statistikaya baxmıram, belə statistika mənə maraqlı deyil. Oyunlarımıza baxıram ki, nə qədər pressing eləmişik, kəsərlə ötürmələrimiz, top qəbulumuz və s. Bunu izləyirəm, amma dediyinizin statistikaya heç bir aidiyyəti yoxdu.

- **Sizcə, səfər qolu ləğv olunmasaydı, yarımfinal şansınız "Neftçi"dən daha çox olardı?**

- Axı, səfər qolunun indi heç bir fərqi yoxdu.

- **Mən də onu nəzərdə tuturam ki, vəziyyəti necə dəyişdirir?**

- Yox, düşünürəm ki, heç bir şey dəyişməzdi. "Neftçi" çox güclü rəqibdi və böyük dəyişiklik yoxdu

hesab edirsiniz ki, futbolçunun pasportu meydandı?

- Vaqnerlə bağlı informasiyanı Kurban Berdiyevdən öyrəndim.

- **Hansı ki, Lavin son klubu "Kayrat"da baş məşqçisi idi...**

- Bəli, Berdiyev yetərincə sərt məşqçidi. Vaqneri böyük peşəkar kimi xarakterizə elədi, çoxlu güclü keyfiyyətinin qaldığını vurğuladı. Lavinin böyük usta olmaqla yanaşı, sağlamlığına, məşqlərinə çox peşəkar yanaşdığını bildirdik. Praktiki olaraq matçları buraxmır. Bu üzəndən onu "Sabah"a dəvət eləməyə çalışırdıq.

- **"Krasnodar"da işləyəndə onu dəvət etmək istəmişiniz?**

- Mən işləyəndə Vaqner Rusiyada deyildi - Braziliyada, Türkiyədə çıxış edirdi. Heç vaxt belə imkanım olmayıb.

- **O mənada nəzərdə tuturam ki, məhz belə hücumçunu sevirsiniz?**

- Əlbəttə. Kim sevmirdi ki onu? Vaqner Rusiya çempionatları tarixində oynamış ən güclü legioner deyilsə belə, ən güclü hücumçulardan biridi.

"Görsek optimal variant iki hücumçudursa, problem deyil - iki forvardla da oynamaq olar"

- **Hücumçularınız taran tiplidi - Xulio Sezar Rodriges, Mixeil Eqrelidze, Sizə məhz belə cüssəli forvardlar lazımdı, yoxsa Vaqner kimi bəstəboy, cəld, sürətli, texnikalı? Sizə fərqi varmı?**

- Hücumçuların model xarakteristikasını götürsək, əlimizin altında hər birinin bir sıra müsbət cəhətləri var. Onların hesabına çalışırıq öz oyunumuzu quraq. Hücumçularımıza Tiemoko Fofanani də əlavə edərdim. Onun da mərkəz hücumçusu olduğunu demək olar. Hücumçularımızın hamısı bir az fərqlidi. Rodriges topdan yuxarıda-aşağıda yaxşı yapışib, saxlayıb qoruya bilir, oyunu yaxşı başa düşür. Ondan tək cə son nöqtəni qoymaqla deyil, hücumu yaxşı qurmaqla da yararlanmaq olar. Üstəlik, uğurlu möv-



baş məşqçisi var. Belə şərhlərdən yan qaçıram (gülür).

"Səfər qolu ləğv olunmasaydı, "Neftçi"ylə duelimizdə heç bir şey deməzdi"

- **Statistikayla aranız necədi? O mənada ki, inanırsınız, ciddi yanaşırsınız?**

- Statistikayla əlbəttə, maraqlanıyıq.

- **Rəqib statistikasını nəzərdə tuturam ki, "Neftçi" üçün 1/4 final sanki lənətlənib. O mənada ki,**

səfər qolunun ləğvində. İndi olduğu kimi olardı. Mətbuat konfransında dediyim kimi, şanslar əlbəttə, yenə 50-50-di.

"Təklif göndərdiyimiz Vaqner Lavla bağlı informasiyanı Berdiyevdən öyrəndim"

- **Həmin konfransdan söz düşmüşkən, Vaqner Lava təklif göndərməyinizdən də söz açdınız. Aydın məsələdi ki, Rusiya Premyer Liqasından onu yaxşı tanıyırsınız. Amma nəzərə alaql ki, Vaqnerin artıq 38 yaşı var. Yəni siz də**

sümlərini elə burda - Azərbaycanda keçirib, çoxlu qol vurub. Ümid edirik ki, məhsuldarlığını qaytaracaq. Ancaq məşqdə çox yaxşı işləyir, çalışır Xulio. Mixeil gənc hücumçudu, daha çox cüssəli oğlandı. Fofana daha çox rəqib hücumçularının arxasında açılır, yetərinə cəliddi, böyük həcmdə iş görə bilir. Vaqnerdən söz saldı nızsə, iki mərkəz hücumçusu ilə də oynamaq olar axı.

- Əlbəttə, amma nədənsə klublarımız artıq xeyli vaxtdı belə oynamırlar...

- Bu, komandada olan futbolçulardan asılıdı. "Krasnodar"da işlədiyimdə həmişə 4-3-3 sxemlə oynayırdım. Sərəncamımda Berq və Ari olduğu halda, başa düşürdüm ki, niyə 1 hücumçu qoyum, iki yaxşı hücumçum varsa. Onlar bir-birlərini çox gözəl tamamlayırdılar. İndi burda görsək optimal variant iki hücumçudursa, problem deyil - iki forvardla da oynamaq olar. Vaqnerə təklif göndərməyimiz o demək deyil ki, kimsə pisdı. Həmişə o adam oynayırdı ki, məşqdə daha çox çalışır, oynamağa daha çox haqq edir, buna layiqdi.

"Sabah"ın sabahı, azarkeşlərə hər zaman minnətdarlıq və Muradın muradı"

- "Sabah"ın mənasını bilirsiniz. Maraqlıdı, "Sabah"ın sabahını necə görürsünüz?

- Ümid edirəm ki, yaxın gələcəkdə "Sabah"ın öz bazası, stadionu olacaq. Çünki bunlar klubun inkişaf fundamentidi - baza, stadion, meydançalar və s. Çox ümid edirəm ki, bunların olması "Sabah"ın inkişafında növbəti addım olacaq. Fikirleşirəm ki, həmçinin akademiyaımız tərəqqi etməlidir. İndi "Sabah"ın bu baxımdan müəyyən uğurları var. Amma orda da çox iş var və ümid edirəm ki, bu hissə möhkəm olacaq. Artıq indidən bizə ikinci komandamızdan yaxşı futbolçular gəlib və bu proses gələcəkdə davam edəcək. Ona da çox ümid edirəm ki, hər növbəti ayda komandamızın oyunlarına daha çox azarkeş gələrək dəstək-



ləyəcək. Bu, çox vacibdi. İstənilən halda, futbol azarkeşlər üçündü. Azərbaycanda stadionlarda çox azarkeşin olmasını istəyirəm. Bu zaman biz də yaxşı işləməliyik ki, tamaşaçı komandamıza baxmağa gəlsin.

- "Neftçi"lə Kubok matcından sonra diqqətimi o cəkdi ki, tribunalardakı azsaylı azarkeşlərinizə tək yaxınlaşaraq onları alqışladınız...

- Hər matcından sonra onlara yaxınlaşib təşəkkürümü bildirirəm. Tribunada iki nəfər olacaqsə, onların yanına gedəcəyik. Çünki onlar üçün oynayırdıq, hər gün onlar üçün məşq edirik. Futbol insanlar üçün bayramdı. Həftəboyu öz işlərində əmək sərf edirlər, həftəsonu stadionda gəlirlər müsbət emosiyalar almaq üçün. Üstəlik, onlar müxtəlif bannerlər düzəldirlər. Komandanı hər cür dəstəkləməyə çalışırlar. Qəbələdə oyunumuzda gördüm ki, çox azarkeşimiz gəlmişdi. Baxmayaraq ki, komanda onda son pillədə idi. Bu diqqət çox vacibdi. Buna görə bizə göstərdikləri dəstəyə görə onlara hər matcından sonra minnətdarlıq eləməliyik. Hər yerdə azarkeşlərə qarşı belə münasibət göstərmişəm. Krasnodarda da azarkeşlərlə indiyədək yaxşı münasibətim qalıb. Burda da görürəm ki, azarkeşlər komanda-

nı, ilk gündən məni necə dəstəkləyirlər. Əlbəttə, onlara minnətdaram. İlk növbədə onlar üçün oynamağa çalışırıq. Böyük ümidlərim var ki, yaxın gələcəkdə "Sabah"ın avroklublarda debütü olacaq.

- Məhz sizinlə - klubun tarixinə düşməyiniz baxımından...

- (gülür) Əlbəttə, istərdik ki, bu, mənimlə olsun. Bu zaman inkişafın davamı sürətli olur. "Sabah"ın sabahını (bunu azərbaycanca deyir-müəllif.) bax, belə görürəm.

- Murad adının da mənasını biliməmiş olmasınız...

- Bəli - arzu deməkdi.

- Eləsə futbolda, Azərbaycandakı karyeranızda əsas arzunuz nədi?

- "Sabah"ın inkişaf yollarının həyata keçməsinə. İstərdim ki, bütün bunlara bir yerdə edək. Arzulayıram ki, komanda hər həftə tərəqqi eləsin, dayanmayaraq yaxşı olsun. Gələcəklə bağlı gəlincə, həmişə ən yüksək yerlər uğrunda mübarizə aparmağa adət etmişəm. Sözləri dağıtmağa öyrəşməmişəm. İnanın ki, komandada bu gün gördüyünüz münasibət olacaqsə, tərəqqi daim davam edəcəksə, onda yaxın gələcəkdə qarşımıza ən yüksək vəzifələr qoyacağıq.

MEHMAN SÜLEYMANOV



İLHAM UMAYEV



**18 yaşında beynəlxalq idman
ustası adına layiq görülən həmyerlimiz**

Tanınmış Yunan-Roma güləşçisi, Azərbaycan Respublikasının əməkdar idman ustası və əməkdar məşqçisi İlham Umayevin 60 yaşı tamam olub.

Ötən əsrin 80-ci illərində Azərbaycan idmanının parlaq simalarından biri olan İlham Umayev 1962-ci il yanvarın 14-də dünyaya gəlib.

O, 1972-ci ildən Bakının Bakıxanov qəsəbəsindəki idman



təmayüllü internat məktəbində güləşlə məşğul olmağa başlayıb, fərdi məşqçisi respublikamızın əməkdar məşqçisi İqdam Ələkbərov olub.



1980-ci ilin avqustunda karyerasının ən böyük uğuruna imza ataraq Türkiyənin Bursa şəhərin-

də keçirilən Avropa birinciliyində qızıl medal qazanıb.

Beynəlxalq uğurlarına görə 1980-ci ildə - 18 yaşında SSRİ-nin beynəlxalq dərəcəli idman ustası adına layiq görülüb.

1982-ci ildə isə Belarusda keçirilən Gənclərin Ümumittifaq İdman Oyunlarında Azərbaycanın şərəfini layiqincə qoruyaraq Yunan-Roma güləşində çempionluq sevinci yaşayıb.

Əsasən 48 kq çəki dərəcəsinə yarışan və Bakının "Dinamo" cəmiyyətini təmsil edən İlham Umayev, ümumiyyətlə, ötən əsrin 70-80-ci illərində müxtəlif yaş qruplarında Yunan-Roma güləşi üzrə dəfələrlə SSRİ çempionu olub. O, həmçinin böyüklər arasında ümumittifaq və beynəlxalq yarışların, o cümlədən 1985-ci





ilde İsveçdə keçirilən Dünya kubokunun, İvan Poddubninin xatirəsinə həsr olunmuş turnirlərin qalibi və mükafatçısı, Azərbaycan və SSRİ güləş yığmalarının üzvü olub.

80-ci illərin əvvəllərində ilin yekunlarına əsasən, Azərbaycanın ən yaxşı idmançıları siyahısında yer alıb.

“Güləşmək istəyirəm, ata” (1997) kitabında İlham Umayev güləşçi kimi belə xarakterizə olunur: “Güləş xalçası üzərində sürət və mükəmməl texnika



İlhamı yaşadlarından fərqləndirirdi. O, fəndləri bir göz qırpmında elə sürətlə işlədirdi ki, ən adlı-sanlı rəqibləri belə müdafiə olunmağa macal tapa bilmirdilər”.

O, həmçinin Birinci Qarabağ müharibəsinin veteranıdır.

Tanınmış güləşçi İlham Umayevi yubileyi münasibətilə təbrik edir, sağlam həyat arzulayıq.

Rasim Mövsümzadə



Favoritim Kanté idi, o da yekunda 5-ci oldu



Əslində, Lionel Messinin yenidən "Ballon d'Or", yəni "Qızıl top"u qazanması mənim üçün təəcüblü deyildi. Argentinalı iyul ayında milli komanda ilə, nəhayət, "2021 Copa América" turnirində çempionluğu qazandıqdan sonra onun mükafata əsas namizəd olması ilə bağlı geniş təbliğat aparılmışdı. Eyni zamanda, Polşanın Sport.pl saytı yayda 2021-ci ilin "Qızıl top"una əsas namizədlərin kim olacağı ilə bağlı jüri üzvlərinin ilkin rəyini dərc edəndə Messiyə aşkar rəğbət hiss olunmuşdu.

"Ballon d'Or"un sorğusunda dünyanın 200-ə yaxın ölkəsindən jurnalistlər iştirak edir. Əgər respondentlərin əksəriyyəti Messiyə səs veribsə, bununla razılaşmalıyıq. Aşkar üslünlük olmasa belə, hər halda qalib ikinci sıradakı Robert Lewandowskini 33 xal qabaqlayıb. Amma səsvermənin şəffaflığına şübhə yoxdur. 2000-ci ildən münəsfilər heyətinin üzvü kimi əminliklə deyə bilərəm ki, sorğunu keçirən "France Football" nəşri kimə səs verməklə bağlı heç kimə təsir və təzyiq etmir. Buna ehtiyac da yoxdur. Sadəcə insanlarda, o cümlədən jurnalistlərdə Messiyə qarşı hələ də böyük sevgi, pərəstiş var.

Yeri gəlmişkən, Messinin 2021-ci ilin "Qızıl top"unu qazanması

münasibətilə sosial şəbəkə səhifəmdə onu bu sözlərlə təbrik etdim:

M arvelous (Ecazkar)
E njoyable (Xoş)
S uccessful (Uğurlu)
S corer (Qolçu)
I mpressive (Təsiredici)

Amma mənə, Avropa çempionatı, hətta UEFA Çempionlar Liqası indi "Copa América" turnirindən daha güclü yarışdır. Ona görə də anketimdə ilk iki yerdə Çempionlar Liqasının qalibi "Chelsea"nin futbolçularının adlarını yazmışdım – fransalı N'Golo Kanté məndən 6 xal, həmçinin Avropa çempionu, italyalı Jorginho isə 4 xal aldı.

Hələ mayda "Ballon d'Or"un sorğusunda kimə səs verəcəyimi təxmin etmişdim. "Chelsea"nin Avropanın ən güclü klub turnirində çempionluğu qazanmasında əsas pay sahibi olan Kanté, düzdür, Fransa millisi ilə Avro-2020-də uğurlu çıxış etməsə də, mənə, "Qızıl top"a layiq idi.

Kimin kimə səs verdiyinə baxsaq, Aruba, Estoniya, Portuqaliya və San-Tome və Prinsipdən olan jurnalistlər də mənim kimi düşünlər. Amma yekunda Kanté 5-ci oldu.

Etiraf edim ki, polşalı Lewan-



Azərbaycan

Rasim

Mövsümzadəh

1. Kanté
2. Jorginho
3. Lewandowski
4. Benzema
5. Messi



dowski də seçilsə idi, sevinərdim.

Lewandowskinin adını anketimdə 3-cü yazmışdım, yeni məndən 3 xal aldı. O, ötən il "Bayern Münhen" və Polşa milli-si ilə beynəlxalq arena-da böyük uğur qazana bilməsə də, göstərdiyi oyuna və statistik göstəricilərinə görə ən yüksək mükafatlara layıqdır.

Öz anketimdə daha sonra fransalı Karim Benzema (2 xal) və nəhayət, beşinci sırada Messinin (1 xal) adlarını qeyd etmişdim. Yəni Messinin yekunda qazandığı 613 xaldan cəmi birində mənim payım var.

Özü də səs verdim futbolçular yekunda da, yerləri müxtəlif olsa da, ilk beşliyə düşə bildilər.

Mətbuatda belə bir xəbər də var ki, "France Football" nəşrinin redaktoru Pascal Ferré pandemiya səbəbindən ləğv olunmuş 2020-ci ilin "Qızıl top"u və onun Lewandowskiyə mümkün verilməsilə bağlı danışarkən bu barədə düşünə biləcəklərini deyib. Yəqin ki, hələ redaksiyadaxili məsləhətləşmələr aparılacaq, jüri üzvlərinin fikirləri öyrəniləcək. Göründüyü kimi, asan və tez reallaşacaq məsələ deyil.

Həç 2020-ci ildə sözügedən məsələ bu qədər gündəm olmamış-



dı. Amma Lewandowskinin 2021-ci ildə "Qızıl top"u qazanmaması belə söhbətlərə yol açdı.

Amma artıq tarix olan 2020-ci ilə bağlı üstündən bir-iki il keçəndən sonra qərar vermək necə düzgündür?

Sabah mükafatın 1956-cı ildən əvvəlki qaliblərinin də müəyyənləşdirilməsi ilə bağlı təkliflər olmayacaqmı? Və ya əvvəllər "Qızıl top"a namizəd ola bilməyən, məsələn, cənubi amerikalı futbolçular keçmiş nəticələrə yenidən baxılmasını istəməyəcəklərmi?

Əlbəttə ki, həyatda, o cümlədən futbolda hər şey mümkündür.

Mən də "Qızıl top"un illər üzrə qaliblərinin siyahısında 2020-ci ilin boş qalmamasını istərdim.

Bir məsələni əminliklə deyə bilərəm ki, 2020-ci ilə bağlı səsvermə olsa, çoxu kimi mən də Lewandowskinin qalib gələcəyinə inanıram.

"Qızıl top"dan 49 gün sonra FIFA da keçirdiyi sorğunun nəticələrinə əsasən, 2021-ci ilin laureatlarının adlarını açıqladı. Bu dəfə Lewandowski səsvermədə Messini qabaqlayaraq ardıcıl ikinci dəfə dünyanın ən yaxşı futbolçusu seçilərək "The Best" mükafatına layiq görüldü.

Rasim Mövsümzadə
"Ballon d'Or" mükafatı jüri üzvü



Mahir Emreli Xorvatiyada legioner həyatı yaşayan ilk azərbaycanlı futbolçu olub

“Dinamo Zaqreb” komandasına keçən Mahir Emreli Xorvatiyada legioner həyatı yaşayan ilk azərbaycanlı futbolçu olub.

25 yaşlı hücumçuyadək heç bir həmyerlimiz Xorvatiyada çıxış etməyib.

Lakin M.Emreli yalnız Azərbaycan futbolunun yetirmələri arasında birincidir. AFFA-nın milliləşdirdiklərini nəzərə alsaq, forvard Xorvatiya liqasındakı 3-cü təmsilçimiz olacaq.

Onlardan biri elə xorvatiyalıdır. AFFA-nın azərbaycanlılaşdırdığı Filip Ozobiç əsl vətəninə “Hayduk” və “Slaven”in formasını geyinib. Xorva-



tiyada çıxış edən digər azərbaycanlı da legionerdir. Bu, rusiyalı Ruslan Qurbanovdur. O, “Hayduk”un şərəfini qoruyub.

Qeyd edək ki, M.Emreli “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb.

Fevralın 9-u dünyada Voleybol Günü kimi qeyd olunur

Fevralın 9-u dünyada Voleybol Günü kimi qeyd olunur. İdmanın bu növü 1895-ci ilin məhz bu günü ABŞ-da bədən tərbiyəsi müəllimi olan Uilyam Morqan tərəfindən yaradılıb.

1957-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 53-cü sessiyasında Yay Olimpiya Oyunlarının proqramına salınan voleybol ölkəmizdə XX əsrin ortalarından məşhurlaşmağa başlayıb.

Azərbaycanda qadın voleybolu daha çox inkişaf edib. Dünyada ilk və 4 dəfə Olimpiya mükafatçısı olan voleybolçu məhz Azərbaycan voleybol məktəbinin yetirməsi olan İna Rıskaldır. On səkkiz yaşlı azərbaycanlı voleybolçu SSRİ milli komandası ilə 1962-ci il dünya çempionatında iştirak edib. Yalnız finalda məğlub olan SSRİ yığması gümüş medala sahib olub. Bu gənc azərbaycanlı voleybolçunun beynəlxalq arenada ilk uğuru olub. İlk altılığın əsas oyunçusuna çevrilən İ.Rıskal ardıcıl olaraq 4 Olimpiya Oyunlarında iştirak edib və komandanın liderlərindən birinə çevrilib. Voleybolçumuz Yay Olimpiya



Oyunlarında qazandığı 4 medalla tarixi rekorda imza atıb. Bu rekord hələ də yenilənməyib. Belə ki, İ.Rıskalla yanaşı, daha bir təmsilçimiz, Bakı voleybolunun yetirməsi Vera Lantratova da iki dəfə SSRİ yığmasının tərkibində Olimpiya Oyunlarının mükafatını qazanıb. SSRİ yığması kimi böyük voleybolçu seçiminə malik olan komandanın heyətində iki azərbaycanlı oyunçu çıxış edib və seçmənin ən böyük uğurlarında pay sahibi olublar.

Azərbaycan Voleybol Federasiyası (AVF) 1992-ci ildən etibarən

Avropa Voleybol Konfederasiyasına (CEV) və Beynəlxalq Voleybol Federasiyasına (FIVB) üzv qəbul edilib. Bu müddət ərzində federasiya bir çox uğurlara imza atıb. Hər il ölkəmizdə qadınlar və kişilər arasında respublika çempionatları keçirilir. Milli komandalarımız isə ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edirlər. AVF isə CEV və FIVB yarışlarına ev sahibliyi edib. Voleybol üzrə qadınlardan ibarət milli komandamız 4 dəfə dünya çempionatında, 9 dəfə isə Avropa çempionatının final mərhələsində iştirak edib.

Saleh Məmmədov yenidən Azərbaycan Həndbol Federasiyasının prezidenti seçilib

Fevralın 3-də Gənclər və İdman Nazirliyində Azərbaycan Həndbol Federasiyasının (AHF) hesabat-seçki konfransı keçirilib.

AHF-nin hazırkı prezidenti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yenidən federasiya rəhbəri seçilib.

S.Məmmədov 2016-cı il dekabrın 1-dən AHF-yə rəhbərlik edir.



Beynəlxalq Olimpiya Komitəsi Los-Anceles Yay Olimpiya Oyunlarının müvəqqəti proqramına 28 idman növü daxil edib



Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarının müvəqqəti proqramına 28 idman növünü daxil edib.

Bu barədə qərar BOK-un sessiyasında qəbul edilib. BOK əvvəllər qurumun icraiyyə komitəsinin dəstəyini almış Olimpiya proqramı üzrə komissiyanın təklifi ilə razılaşıb. Tokio Yay Olimpiya Oyunlarında debüt edən skeytbordinq, sörfinq və qayayadırmanma idman növləri 28 idman növünə daxildir.

Boks, ağırlıqqaldırma və müasir pentatlonun proqrama daxil edilməsi sual altında olduğu üçün müvafiq beynəlxalq federasiyalar bu idman növlərini Olimpiya proqramında yerlərini saxlamaq üçün islahatları başa çatdırmalıdır.

2023-cü ilədək Oyunların təşkilat komitəsinə proqrama daxil edilməsi üçün əlavə idman növləri təklif edilə bilər. 2024-cü ilin dekabrında isə proqram təsdiqlənəcək.

“Coca-Cola Məktəbli Kuboku” turnirinə start verilib

Təxminən 2 ilə yaxın fasilədən sonra futbol üzrə “Coca-Cola Məktəbli Kuboku” turnirinin oyunlarına yenidən start verilib. İlk olaraq oyunlar Beyləqan və Qobustanda keçirilib. Təqvimə uyğun olaraq, mərhələli şəkildə bütün regionlarda turnir bərpa olunacaq.

Xatırladaq ki, orta məktəb şagirdləri arasında keçirilən “Coca-Cola Məktəbli Kuboku” turniri respublikanın, demək olar ki, bütün bölgələrini əhatə edir və ən kütləvi idman layihələrindən biridir. COVID-19 pandemiyası ilə əlaqədar turnirin təşkilində fasilə yaranmışdı.



Sahil Babayev Azərbaycan Boks Federasiyasının prezidenti seçilib

Fevralın 9-da Azərbaycan Boks Federasiyasının (ABF) hesabat-seçki konfransı keçirilib.

Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Gənclər və idman naziri Fərid Qayıbov tədbirdə çıxış edərək konfransın işinə uğurlar arzulayıb.

Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov federa-



siyanın son illərdəki fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edib.

Daha sonra ABF-in rəhbərliyinə seçkilər keçirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev səsvermə nəticəsində Azərbaycan

Boks Federasiyasının yeni prezidenti seçilib.

Məhərrəm Talıbov və Vüsal Nəsirli federasiyanın vitse-prezidentləri, Fuad Hacıyev və Rövşən Hüseynov isə idarə heyətinin üzvü seçiliblər.

Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib.

Azərbaycan Boks Federasiyasının yeni prezidenti Sahil Babayev çıxış edərək göstərilən etimada görə təşəkkürünü bildirib. O, idmanın bu növünün inkişafı üçün əlindən gələni edəcəyini, bunun üçün mütəxəssislərin rəy və təkliflərinin diqqətə alınacağını vurğulayıb.

Qış Olimpiya Oyunları tarixində ən çox iştirak edən idmançı



Pekin Olimpiadasında 3 min metr məsafə üzrə yarışan almaniyalı konkisürən Klaudiya Pexştayn Qış Olimpiya Oyunlarında ən çox iştirak edən idmançı kimi yaponiyalı Noriaki Kasainin rekordunu təkrarlayıb.

Pekin Olimpiadası 49 yaşlı K.Pexştayn üçün karyerasında səkkizinci olub. O, bu göstəriciyə görə, 1992-ci ildən 2018-ci ilədək ardıcıl səkkiz Olimpiya Oyunlarında xizəklə trampindən tullanma yarışlarında mübarizə aparmış yaponiyalı N.Kasainin rekordunu təkrarlayıb.

Pexştayn eyni zamanda, 48 yaşında 2002-ci il Olimpiadasında iştirak edən ABŞ təmsilçisi Anna Abernatinin rekordunu geridə qoyaraq Qış Olimpiya Oyunlarının ən yaşlı iştirakçısı olub.

Serbiya Prezidenti Novak Cokoviçlə görüşüb

Serbiya Prezidenti Aleksandar Vuçiç paytaxt Belqradada dünyanın bir nömrəli tennisçisi Novak Cokoviçlə görüşüb.

Aleksandar Vuçiç Serbiya xalqını çox yaxşı təmsil etdiyi üçün Novak Cokoviçə təşəkkür edib. Serbiya xalqının hər zaman Novak Cokoviçi dəstəklədiyini bildiren Aleksandar Vuçiç tennisçinin Avstraliya açıq turnirində ("Australian Open") iştirak etmək üçün göstərdiyi mübarizənin təqdirəlayiq olduğunu vurğulayıb.

Novak Cokoviç isə dövlət başçısına verdiyi dəstəyə və onun arxasında dayandığına görə təşəkkürünü bildirib. O bildirib ki, Serbiya Prezidenti prosesin siyasi yollarla həlli üçün əlindən gələni edib.

Xatırladaq ki, serbiyalı məşhur tennisçi Novak Cokoviç "Australian Open" turnirində iştirak



etmək üçün getdiyi Avstraliyada sərhəd orqanları tərəfindən saxlanılmışdı. Avstraliya Federal Məhkəməsi isə tennisçinin vizasını ləğv etmişdi.



**MADE IN
AZERBAIJAN**

**FAKHRIYA
KHALAFOVA**

Nuray
PARFUMS



Hello Education



Xidmətlərimiz:

Rus dili
İngilis dili
Alman dili
IELTS

Dərslərin təşkili



"Hello Education"
3-4 ay müddətində
ev tapşırığı olmadan
Rus, İngilis, Alman
dilini, IELTS üzrə
dərsləri arzunuzla
həm ofisdə, həm də
sizin istəyinizlə öz
eviniz və ya iş
yerinizdə fərdi və
qrup şəklində təşkil
edir. Dərslər həm
oflayn, həm də
onlayn keçirilir.

**Bizimlə
əlaqə:**

hello_education_official

051 333 03 10

055 535 33 75



VIP Sport
professional



*Tofiq Bəhrəmov adına
Respublika Stadionu
Tel: (+994 12) 564 86 23
Mob: (+994 55) 464 13 31
www.vipsport.az*







Tam Yeni ELANTRA

“ZƏFƏR BEYNƏLXALQ İDMAN MÜKAFATI 2021”
İLİN İDMAN AVTOMOBİLİ